

# İLHAMIN EMOSİONAL ÜLVİYYƏTİ



**ƏKBƏR ƏLİOĞLU ƏLİYEV**  
filologiya üzrə fəlsəfə doktoru

(Əvvəli ötən sayımızda)

Burada əsas aparıcılığı ikinci xatırə - şifahi xalq ədəbiyyatı fənnindən şairin imtahan cavabları - müəllim-toləbə (Əli Rza-Tağı) mübahisəsi parallelliyi qazanıb. Mübahisədən sonra Təhmasib müəllimin otağı tərk etməsi Əli Rzanın xeyrinə işləmir, Tağı müəllim ona "yaxşı" yazar (Qeyd edək ki, Əli Rza institutu fərqlənmə diplому ilə tamamladı). Təhmasib müəllim geri qaytıldığdan sonra "Dağlar"dakı "aralı"nın Əli Rza yozumunda "alalı" kimi Təhmasib müəllim tərəfindən müsbət qarşılıması aktı "yaxşı"nın "əla"ya qaldıra bilmir, cünki artıq qiyəmət tələbə kitabçasına yazılmışdı:

"O "dörd" mənim qəlbimdə Tağıdan qara qaldı, Sanarsan Qarabağda yağıdan yara qaldı.

Ancaq geri durmadım, yeridim düzə doğru,  
Qaranlıqlar adladım çatdım gündüzə doğru".

Şair bölümün sonunda haqqın, ədalətin zəfər əməkçisi inamını ifadə edərək yekun qərarını belə möhürüleyir:

Cəzası haqdan gələr İslani asanların,  
Aqibəti heç olar Babəki busanların;  
Çox görmüşük halını haramı qusanların.

Haşıye. Həmin imtahandan "əla" alsan da, digər imtahana assistenlik edən Tağı Xalisbəyli mənə "kafı" verdirdi, - açıga. Nə var yerimdən hazırlanmış qrup yoldaşına kömək edirdim. Açıqlanaraq mənə dedi ki, səni bu beşinci mərtəbədən yera ataram.

Sonralar maraqlı bir monoqrafiya yazaraq çap etdi. Və xalq hərəkatının fanat öndərlərindən oldu... Allah rəhmet eləsin.

Ele buradaca maraqlı bir nüansı da vurğulamaq yerine düşərdi. Hiss edirsinizmi, mənim şərhlerimdə sitalar geniş və çoxdur. Bu aktı Əli Rza haqqında yazanların bir çoxunda müşahidə etmişəm. Nadir bunun sebəbi? - Əli Rza şeiriyyəti üfüqünün görünməzliyi, bədii istedadının fenomenliyi, erudiyyasının zənginliyi və dərinliyi və bunların onun şeiriyyatində xüsusi bir heyranlıqla oturacağıdır. Adam "bunu dedim o qaldı" dilemması qarşısında aciz qalmamaq üçün sitatları yetərinəcə artırmış məcburiyyətdə qalır.

İlk semestrin - qış imtahanlarından sonra evə dönmək təbii çalınır axı. Bu təbilin sədəstəyə iki "bes", bir "dörd"lə kəndə dönen şair qeyri-adı bir ovqatda olur. Ailo, qohum-əqrəba, tanış-bilis də elo bu ovqatla onu qarşılıyır. Qonşu qızı Əntiqonin hallanmış baxısları, "daha kəndə qayıtmazsan", "şəhəli qız alarsan" nidası onun ruhunu tərpədir, geri döncəyini və edir, tərifindən də qalır.

Sən da Şirvan bulağı, suyun abi-hayatdır,  
Adın da Abiheyat, möcüzəli bir addır.

İlahi sevgilərin Allahından, bütündən,  
Güç alan varlığımız çıxmışdır orbitindən.

Könlümüz də uçurdu uluzların yanından,  
Canımız can alındı bir-birinin canından.

Tərəflər dörd il gözləyir. Qırmızı diplom alınan gün isə toyları çalınır. Həmin saatların, günlərin ovqatı isə koməndə gəlmir, misralarda cövlən edir. Beləcə "ilk sevginin həkayəti"

Mənim Abi-hayatım, son Əntiqə addasən,  
Mənim dirilik suym, dəyişməyən daddasan,  
Əzəl necə sevmisin, yənə həmin oddasan.  
Dəyişmedi gözündə nə tövürüm, təhərim -  
kimi "duvaqqapma" ilə sonucların.

Bax bu mənada ilk sevda və bu sevdalinin sevdalısına həsr olunan bölüm, belə demək mümkünse, girişə əsas hissə arasına daxil olaraq onlar arasında bağlılıq yaradır: tələbelik dövrü bir yel qanadlı illər kimi qapalı qalır. Və bu qapalılığın yerini əsas hissə qrup yoldaşlarına həsr olunan bölmələr və digər animalar doldurur.

Bələliklə də məntiqi nizam pozulmur. "Uzaqda qalan günlər" üzər duraraq İlham pərisi köməyə, imdadına səsleyir. İlham pərisi isə vəfəsizliq etmirdi:

Gənclik nəğmə deyir, gülür çöl, çəmən,  
Könlün dili golsin, sözün güllənsin.  
Beləcə o səsi dinleyirəm mən,  
Deyir yaz, Xələfli, qəlib təllənsin.  
Və qəlb təllənir, özü də necə təllənir...

Xatırə janımı deyək, yönümü deyək, hər nədirse, bu həm asan, asan olduğu qədər də çətin başa gələn yaradıcılıq amilidir.

Asandır ona görə ki, hadisələr, təfərruatlar, emosional yaşıntılar, lirik-psixoloji anılar, duyguların təkrarsız bədii ifadələri və s. son anda gəlib özünlə bağlanır, yaxud özüne bağlı olanlar havalanır, şaxələnir, insan siluetləri ilə temaslanır. Xatirələrə əksəriyyəti fərdiyət etəyinə bükülbül. İndi oğlu ona deyərəm ki, bu fərdiyət etəyinə bükülbüləri özündən ayırb hamının ümumi yaşıntısı kimi, heyat dastanı kimi elan edə biləsən. Bu mənada Əli Rzanın uğuru ona görə sayılı olub ki, o, bu fərdiyət çəperlərini sökməyi bacarıb, lirik-psixoloji, etik-əxlaqi, mental görüş dairəsi və xəyalnamaları lirik ricətlərə təzelənərək ənginliklərə istiqamətlənməsi baxımdan derin mənalılıq, içtimai pafos və dəyerlə müşayiət olunub; bədii yaddaş bağçasını hər kasinkı kimi təqdim edə bilib, hər kəsə tanış, doğma, isti, hərərətli, namütbəhani yaşıntı kimi yenidən xəyalnamalarla ayaq açıb. Bu yolda onun sərişəsi, tükənmək bilməyən çağlar dünyası fitri istedadıyla əl-ələ vererek sözün həqiqi mənasında yeni bir poetik aləm yaratmışdır. Bu aləmin qapısını açıb oraya müsafir olanlar cənnət misallı, ülviyət aynasıyla sığallanmış bir məkana - ayrı-ayrı insan talebinin, xarakterlərinin məskunlaşdırığı qəlb məməlekətlərinə qədəm basacaqlar. Omlarsa üç deyil, beş deyil, on beş deyil...

Deməli, burada insan qəlbərinin tərcümənləri üzər durur. Bunsuz qətiyyən keçinmək olmaz. Bu isə artıq çox ağır bir yaradıcılıq prosesidir. Burada yalnız insan qəlibinin mühəndisliyi kara göl biler... o da Əli Rzada. Keşməkeşli, acılı-şirinli, əzablı, kədərləi, zəngin mütaliəli həyat yolu keçmiş Əli Rza üçün bəi mühəndislikle zənn edirik ki, çox da ağır keçməyib, cünki qələmə aldığı xarakter sahibləri əslinde onun doğmalarıdır, can, qəlb sirdəşləridir, özü də qızlı-oğlanlı. Axi, bu can sirdəşləri dörd il bir yerde çağlayıblar, qayıqları sevinçlər bir olub, birlərinə dayaq durub, biri digərinin harayına çatıb. Bu qrupun safinədə duranlardan biri də mən bəndəniz olmuşdur. Mənimcün bu sözləri yazmaq nə qədər xoşdursa, bir o qədər ağıdır. Uşaqlarla birge gözintilərənə, səfərlərənən kəndər qalmağın mənəndi idə ağırı, acı yaşadır ki, belə pak, təmiz bacı-qardaşlıq ülfəti üzərində kök salmış qrup yoldaşlığı münasibətlərinde mənim iştirakım çox məhdud olub. Səbəb uşaqlara məlum idi. Onlardan qazandığım hörmət hissi bəlkə də o fedakarlığımıla bağlı idi.

Əli Rzani Müşfiq, Adili Balkonski, Hümbəti Racu, Əlixanlı Alik - deyə çağırardım. İdrisə Esfirinin üstündə, özü də özünün yanında "burunlaşmazı" elo bil dünən olmuşdu. Adil dizini yerə qoyardı, yənə də küroyunu yero vura bilmirdim. Bir də gördürün, budu ha, Əli Rza belime girişdi. El ağısaqqallığı missiyasında "Zal ağacı" poeması statusunda obrazlaşan Zal əminin - müdrik çobanın oğluна güümüş çatardı? Yataqxanada monim çox maraqlı görünən kiçik çaynikimdən uşaqlar, eləcə də, digər yataqxana yoldaşları çay içməyə gələrdi... Bax bu mənada hissəyyat soyuq

mühakiməyə güc gelir. Hələ Balaxanım, qrupun professoru Hümbət, romantik Züleyxa, Zəro (Zərnigar), Ahile bacım... Səliminaz, Gülüstan, Nəcibə, İdris, Mahru, Məhəbbət, Esfira, Həsən, Vaqif, Sənan, Güläre, Gülaufət, Aqil, Rena, Rəfael, Nailə... ehh... və Əli Rza...

Ə-Xəlefli bu insanları hər birinə poetik bir "oçerk" həsr edib, - müyyəyen başlıqlar altında. Hər birinin dünyasını, fərdi cizgilərini təbii, xüsusi bir canlılıqla oxuculara təqdim edib, təsəffüf hallarda xatirələr işığında müyyəyen detallara, strixlərə istinad edir. Bu istinadlarla xarakterlərin təsvirindəki insan görüntüləri vəhdət təşkil edərək bütövləşir, hələ mətndə adı çəkilmediyi halda o saat bilsən ki, səhəbet şəfdən (rəhmətlik İdrisden), rəhmətlik Sonandan, hissə-emosional yaşıntı ovqat hiss olunan Şuşa animında bilsən ki, səhəbet rəhmətlik Vaqifdən gedəcək. Bu təsvir və təqdimatların söz mühəndis şairin qələmində ustalıqla ifadəsi təbibidir, canlıdır, poetikdir. Lakin burlara bədii-fəlsəfi ovqat götürən, onların bədii-estetik gözəlliyyini tömər edən, dəha xüsusi bir ruhla mətnlərə məzmun kamilliyyi, ekspresivliyi bəxş edən fikirlərin metaforik təbəti və ona başlıcası, poetik-lirik rəcətlərdir.

Adam özünü saxlaya bilmir ki, desin, - bütün bu əlamətlər sanki şairin estetik konsepsiyasını şərniləmək hədfində yönəldirilir. Və bu baxımdan Əli Rza şeiriyyətinin estetikasını və fəlsəfi mahiyyətinin çalarlarını xüsusi bir tədqiqat mövzusuna çevirmək, bədii imkanlarını çözələmək təqdiqə layıq hadisə olardı. Əli Rza poeziyasının şah damarından ötən, qanından, canından axıb gələn qeyd olunan bu lirik ricətlər onun şairənə təxəyyülünən, bədii təfəkkürünən alt və üst qatlarından rişə alaraq mətnlərə monumentalıq, xüsusi cəlbedicilik bəxş etmişdir. Artıq burada səhəbet qrup yoldaşlığının ilqi nəfəsindən çox, bədii kamilliyyin elitar gücü, vüsəti, qaynarlığı və oxucu düşüncəsinin səfərbərəcidi, hərəkətverici sükənəna çevriləsindən gedə bilər. Bu isə tekrar-tekrar yazılıldı, deyildiyi kimi şair Əli Rzanın fitri istedadının heyrənedici gücündən, bənzərsizliyindən, mənəvi təkamülünən derinliyi və zənginliyindən, zəhmətseverliyindən asılıdır və onlar bu attributların məzmunluq əvrəsində hesablanmalıdır.

Artıq burada bir təhlilçi kimi etiraf edirik ki, nümunələrsiz keçinmək mümkün deyil. "Adilliyi qızıl tac", "çətində hər kəsə səyək", "ruhun qəlb votəndə" olan Adil şairin lirik ricətində

Qəlbində nuru var, üzündə Aydır,

İki Astaraya bölünməz paydır,

Ötürli limondur, pürəngə çaydır,

Tamam möcüzədir təbiət Adil

-kimi səcayıənir, "qeyrəti dağ görkəmli", "qəmin yasına toy tutan" qrupun anası Balaxanımla bağlı xatirələr uzun yol keçir. Əli Rzanın xəstəxanada yatması, qızılar "yad baxışlardan" - Kubinka cüvəlləşlərindən qorunması yolunda ağız-burnunun qana-qəltən edilməsi, "Balaxanımın qardaş hünəri" setirlərdə gülənlər:

Qızılar dövrələyib dörd bir yanımı,

Ahile, Gülüstan qarğayı, söyür.

Qarla təmizləyib axan qanımı,

"Əliniz qurusun" - Zərnigar deyir.

Balaxanım "ah" a bükür sözünü,

Ay Allah, gör necə qana batmışan.

Axi bacın qurban, niyə özünü,

Bela göz görəti oda atmışan.

Yaxud, bu "gülənlər"ər fonundə:

Astılb yaxamdan əzəb güləlli,

Mən təltif sanmışam tikanları da.

Mən yola saldıqca ötən illəri,

Yığılıb üst-üstə kəder vari da -

-ricəti dayaqsız görünür, "göylərin tacı kimi ürəyi qızaran", könlül tacı kimi şair ürəyində yaşayın Balaxanımın mənəvi böyüklüyü və yaşıntılarından üzde göründürəcədir. Zərnigarın Göyçədən - mənim ata-baba yurdum olan Qəribi Azərbaycan'dan olduğunu Əli Rza qələmindən bildim.

Tanrı dağlarından gələn Zərnigar,

Yanğı qırmızı, Göyçə gülüydü,

Neğməsi dillərdə gülən Zərnigar,

İndi gözlərimdə dörd bülbülyüdü.

# İLHAMIN EMOSİONAL

(Əvvəli 8-ci sahifədə)

48 il zaman keşiyindən sonrakı Zərnigarın vəfsi öz etri, təzə tərliyi baxımından, bir sözlə, görüşümüzün heyrət nişası belə ricötlib: "Gəlseydi başıma Məcnun havası, baş alıb getməyə çölmə də yoxdur" etirafından sonra sıralanaraq özünün bədii həllinə bax beləcə möhr vurmusdur:

Adın Zərnigardır, özün zər nigar,  
Xələfi gözündə yenə ter nigar,  
Sənə tay olmaz ki, axı hər nigar,  
Aradığın elimi, elim də yoxdur.

Xələfli, Allaha min şükürler olsun ki, elin - doğma Cəbrayılın düşmən tapdağından azad olundu və ne xoşbəxtliklər olsun ki, savaşımızın bu dönməndə - Zəngilanın, Cəbrayılın, Qubadlıının azad olunmasında oğlum Ziya da iştirak etdi, sinəsini medal bəzədi, səninkilərin medalı isə daha çox oldu.

Beləcə sıradə sözün maralı Züleyxa görünür, kövrək, romantik duyğulu "dilindən şirinlik paylayan", "kəpənək duyğulu" şair xəyallı idmanımız. Illerin kəder, həsrət dönmələrində Züleyxa adı gərayanlaraq lirik ricətə belə möhürünləib:

Qarabağdan qəm gətirdim,  
Gözlərimdə nəm gətirdim,  
Dərdimi salxım gətirdim,  
Yandı qorali Züleyxa.

Sonrakı sahifələrdə "istəyi bəxtindən qara", "bir uzun saçının qarğısının badına gedən Sənan", "sözünə büküb göye çəkilən" Aqıl Ərəboglu, gombul Rəna, içərişəhərli Nailə, "əledən gelib belədən gedən" Rəfael, şəkili qızlar - "sevdani qələmsiz çəkən" Məhəbbət, "Ay işığı" Məhrū, mərdəkanlı pionist, gözəl Esfira və "duaları güllü" Gülüstan...

Gülüstan adını daşıyan qızın,  
Yəqin yaddaşında vətən bağlı var.  
Gülen gözlərində baharın, yazın,  
Dumanlı payızın çıxın çağrı var.

Gülüstanlı xatireye həsr olunan lirik ricətələr sırası ictimai və bəşəri bir pəfəsələr sonucları:

Azərbaycan adında bir sökülməz qalam var,  
Çağlar Araz boyunca, öz qanına dolam, var,  
Xudafərin üstündən - Xələflidən salam var,  
Bir gün yenə sevinər o tay, bu tay, Gülüstan.

Tanrı balalarımıza bu bütövlüyü qismət etsin, qardaş, ölkəmiz yeni bir gülüstanlığa dönsün, xalqımızın adına şərəf getirsin.

Sıra "Şintir Həsenin nağılı"na, "sözün bağçasından mənələr dərən", "könlər evi", "qəlb adası", "Dədə Ələşərinin söz bulağından su içən" Həsənə yetir:

Qəflətdən, qeyibdən xəbərlər verən,  
Bizim "Şintir Həsen" söz quddasıdır,  
Sözün bağçasından mənələr dərən,  
Həsən kənlər evi, qəlb adasıdır.

Və oradan isə "Vaqifin ağrı yolu"na yönəlir və onun haqqında keçmiş zamanda danışılması 71-75-ci illerin tələbə dostlarının qəlbində sizlət yaradacağı sübhəsizdir. Esfirin pianosu, Vaqifin tari ruhumuza azadəlik və sərinlik gətirirdi, Vaqifin ruhunu isə başımız üstə tac bilərk mənəvi aləmənə Əli Rza qələmində səyahət edirik:

Öğlanları Cavid, Nəsimi onun,  
Adlarda yaşıyan diləkleriyydi.  
Sevgisi Məhəsəti həyat yolunun,  
İşgə qərq olan bir səhəriyyidi.

Yaxud:  
Dağda şimşek çaxdı gəldi,  
Söz sinədən axdı gəldi,  
Ulamağın vaxtı gəldi,  
Qurdum, ağlama, ağlama.

Növbəti sıradə köks qəfəsi "qaranquş yuvalı", "dağlarına Məcnun" deyən, özünü isə Leyli kimi görən, "şeirində qu nəğməli", "su nəğməli" Səlminəzi görürük. Bu cür epitətlərlə vəfs olunan Səlminəzi - Borçalı qızına Əli Rzannın nikbinliyə çağırışı, əminim ki, hər bir oxucunun ürəyinə olacaq.

Daha na yazım mən, əziz Səlminaz,  
Her kəs təleyini özü yaşıyrı.  
Sənən qaranquşun qayıdar bir yaz,  
Bilir ki, yuvası həsrət daşıyır.

Şair, "Borçalı hərəyim var" sədəsində "dəvənin navarı çəkməyən dərdini" ictimailəşdirib, tarixləşdirib, bəxti üstündə oynayan nərd zərləri kimi monalınlaraq Hüməmməti özünə dərdkeş kimi seçmişən, sonra isə kiçik bir qəsidiəni onun Damla nəvəsinin adı üzərində kökləmison. Və bununla da dilimizin söz boxçasının mənə zənginliyini ustalıqla sərgiləməsin.

Şair, dördüncü - sən, Hüməmmət, İdris, Əlixan - bir otaqda, mən, Adil və Rasət bir otaqda qahrdıq. Rasəti Rəsul Rza tanıdı, Zahidin seiri birincilik qazandı (Allah rəhmət etsin), Adilin "Fərəhi" toxəllüsü ilə cizmaqalarla etdiyini bildirdim.

Hüməmməti qrupumuzun professoru seçməyimiz haqqına idi, bəs səninin söz boxçası olduğunu o vaxt mən niyə tuta bilmədim, - təessüs doğurur. "Damla"nın emosional bir gözəzlilik və incelikle, vüsətli mənə çekisinin dərinliyilə bağlı söz açıram, amma bir qırmızı diplomunun digər qırmızı diplomunu poetik dille necə təqdim etməsi maraqlı doğurur. "Torpağa keşikçi", "yurd sevgisini qurbətin böylüyindən üstün tutan", "dünyaya hörmət dağından boyanan" Hüməmmətin belə bir deyimde anılması təccübümüz də da artırdı. Əli Rza Gürçüstan torpağına ayaqlayıbmış, hələ desən Hürrü ananın xəngəlindən də dadıbmış. Halal olsun bu cür dəstlüğə, aferinlər olsun ki, Hüməmmət, sənən üçün sərhəd aşılib. Bu cür təqdimat mənə həm də mecazlaşdır; Ana - vətən - Hüməmmət - Əli Rza müstəvəsində göründü. Belə bir anım ədəbi qəhrəmanların həyatı münasibətlər toplusuna mayak sayılmalıdır. Və bəzən mayaklıq qrupun Zərnigardığında qonaq olub gecələməsi, Əli müəllimin "Adıl bala..." ələscizliyi fonunda da təkrarlanıb və bu təkrarlanma əminim ki, tekrar olmuspudur. Nə isə... yadında qalan odur ki, Hüməmmət qrupumuzun bəzəyi, göyçəyi, köməyi, gərəyi olmuş, hamının dərin hörmətini qazanmışdı.

Hələ yaddaşında Hürrü ananın,  
Çəkdiyi xəngəlin çıçayı gülür.  
Təklik əzabında dərədə yananan,  
Vəsfində sözümüz gerçəyi gülür.

Bəs "təmkin dağı", "səhərin dan üzünə açılan salam" olan, "müdrik ana misali", "dərdi, kədəri damardan, qandan keçən" Borçalı qızı Nəcibe necə anılıb? Söyləməsi məndən, açması sizdən əziz oxular. Bununla belə "Bir nəciblik yolu var" bölmündən bir yarpaq dərsək, yerine düşümlü olar.

Xələfənin həsrəti qurtaranda, bitənde,  
Unutma, yadına sal, adı solub itəndə;  
Qoşulub durnalara Araç üstündən itəndə,  
Yurduma bir lelek də sən atarsan, Nəcibe.

... Yenə xeyallanmalar... Animalar... Məkanlar...  
Borçalı, Başkeçid, Böyük Darvaz, Geylik, Qozlu...  
uca dağlar zırvoşının, Borçalının fezli Bədirxan,  
İsxanın qardaşları, Zəlimxanlar, daha kimsələr... Və  
nəhayət, mənim də Əlixinan.

Mənim də Əlixinan xatirəmin uyuyan,  
Aydınlıq somasında sevgili sakınımdır.  
Üreyim, qəlbimi ovudan, ovsunlayan,  
Dostlارımın ürəyi mənində də məskənidir.

İndi də adlayaq Əli Rza ürəyinin məskəni olan rəhmətlək el aşısqallı Zal əminin "bu dərin oğlandı" kimi dəyərləndirdiyi İdris'in anılımasına. Lərikden - Cəyruddan Xələfiyyə - Cəbrayıl'a yol almışdır. Qayıdışından sonra Əli Rza qələmini ahłara bürüdü. Belə "namərdlik" olardı, İdris?

İdrisin bütövlüyü onun təmkin həyatı,  
Qüruruna güvenib adına "şef" deyirdik.  
Bize yadigar qalan yumor, zarafatı,  
Bir zaman deyirdim ki, süfrədən hal yeyirdik.

... Yox, deyəsən, bu, rəy, sərhəci fikri olmadı. Əli Rza ruhuna havalanıb emosional anım elegiyası oldu. Yəqin oxular məni başa düşər, elmi düşüncə azlığına və əslubuna görə də oxular məni bağışlar.

"Onu dedim bu qaldı, bunu dedim o qaldı" antoqonizmi düşüncələrində üzə durdu; onu da, bunu da yaddaşımın məhrəm ilgimində Əli Rza diliyle fordi qaydada nizama düzüdmə. Nümunələr bolluğuñun sıralanışında mənə usandırmadı. Səbəb çox sadədir - Əli Rza şeiriyətinin tilsmi, şəhri. Və bərəcən, tilsimdən hələ çıxa bilməmiş "Balaca Əkbərin böyük rühu"nu önmədə gördüm. Və ondan yan tövərəm ki, sözümüz çoxluğun məsəfəsi qısalınsın.

Mənzilə doğru bu qisa yolun növbəti sarbanı - "Qəm daşıyan Ahilo" oldu, - "uca boylu, şüx gərdanlı, ağıllı" Ahilo. Söz boxçanla mən də tanış oldum. Ədəbi-təqnidli düşüncəsi yox, qardaş təssüratıyla (axı, biz bacı-qardaş olmuşduq, idman dərslərində pas-pataşonka cütlüyü formatında yanaşı əyloşmeyim) hələ də gözlərim öndəndir) deyə bilərəm ki, içimdə həyəcanlı bir tərəfinə yarandı. Yaşantıma on yaxşı yaraşan, onunla təyinləşən elə Əli Rzannın öz sözləridir:

Bu yerdə Ahilən söz gülündən bir yarpaq,  
Əs-əsa gotirdim sözümüz arasına,  
Saf toxumu saxlayar, bitirər yazda torpaq,  
Məlhəm olsun duyğular qəlbərin yarasına.

# ÜLVİYYƏTİ

Sənən şair könlünü ovutmağa söz aciz,  
Təşbəhlər, bənzətmələr bu yerde kara gəlmir.  
Vətenindən üşyən ürək üstə köz aciz,  
Neyəsin təbib, loğman, məlhəmə yara gəlmir.

Ahilo sənə öz tutaraq söz boxçandan dərilən bir yarpağı elə özüne üvanławaraq dileyini bəyan edir.

Dur bir qulaq falına çıx,  
Yurda dönməni niyyəti.  
Qoy niyyətin hasıl olsun,  
Ulu tanrı qismətiyle.

Əli Rzanın tələbelik illərinin duyğulanmaları teləbə yoldaşımız şair Rafiq Musaya müraciətə yazılmış məktublara tamamlanır. Bu mətnədə püxtə, kamıl, istedadlı bir şairin obrazını görmək bizim üçün çox xoş oldu. Sizlər üçün də xoş olacaq, əziz undulunluq tələbə dostlər və hörməti oxucular.

Uzunçuluq etdim, cilovu yığa bilmədim. Əli Rzadan örnək görməyə söz verirəm dostlar:  
Xələfli qina sözünə görə,  
Bilsin ki, nağılı uzatmaq olmaz.  
Axi nağıl olmur hər Uzundərə  
Hər uzundərə də söz olub qalmaz.

Yuxarıda qeyd etmişik ki, bu yazı poemanın məzmunu arealına kökləndi, səbəbi də lirik qəhrəmanların mənə də doğma olan insanlardan ibarət olmalıdır. Canlı insanlar, real hadisələr ona dinamik bir yüyrəklik getirmək, zəngin lirik ricətlər meydən vermək, səs-söz ahəngdarlığına diqqət yonəltmək, poetik fonetika və sintaksisin elementləri bu ahəngdarlığın ruhuna çevirmək, nəhayət, ən əsasi fikrin metaforik təbəetiñin lirkritorik əhəvallə, yeri gələndə ictimai ovatı da onun gözünə qatmaqla müellif poetik dünyasına sədaqətini, qazandığı səhəretin məsuliyətini dərindən hiss edib deyərləndirməsini nümayiş etdirmişdir. Və etiraf etdik ki, sərhəd-ədəbi-təqnidin nəzəri müdədələrindən konar bir istiqamətə öz reallığına tapınib. Lakin öz hüquqi cərçivəsində ele zənn edirəm ki, özünü doğrudə bilmək, yeni poemanın məzmun hadşərini dəqiqliklə göstərir. Şairin lirik ricətləri, təsvirlərin mükəmməliyi, insan talebinə fəlsəfi baxış münasibəti fərdi talebin ictimai vüsət səciyyəsi daşıması kimi komponentləri vahid platforma, konseptual mövqə kimi bayan edə bilməsi uğurpoemanı fərdiyət etəyinə söykək utancaqlığından uzaqlasdırımsıdır.

Zənn edirəm ki, şairin böyük uğurunu məhz bunulla qiymətləndirmək lazımdır. Və üstəgəl ürəyinin hərəkatlı temperamenti hissə duyğular aləminin misra-misra bə işdə eritməsini nəzərdən qaçırmış lazımdır. Bu mənada poemada ümumi toplumu əhatə edənlər - fərdlər arasında Əli Rzanın da bir insan kimi mənəvi-əxlaqi siması, eləcə də bənzərsiz, istedadlı bir şair şəxsiyyətin canlı obrazını da asanlıqla görürük, münasibətlər cərəyanlarında iibratımız əməllerini izleyirik və ne gizlədək, iftخار hiss keçiririk.

Bütün deyilənlərə yekun olaraq bildirək ki, "Xəzanda yaz gülərlə" poeması şairin digər poemaları kimi xüsusi bir kamillik, gözellik və sonetkarlıqla öz ifadəsinə tapmışdır. Bu sənətkarlığın xüsusi bir əlamətdarlığını isə məzmun çəperlərinin "Xəzanda yaz gülərlə" kimi hüdudlanmasında - metaforizmin derinliyi, gözəlliyi və zərifliyindən gərmək lazımdır. Sütəlli lirikanın müyyəyen elementlərini müşahidə etdiyimiz "Xəzanda yaz gülərlə" epizimin də bəzi cəhətlərini özündə toplamaqla oxu marağının artımlığını səbəb olmuşdur.

Əli Rzanın fərdi yaradıcılıq sənətkarlığının bu poemada da dərəcədə özünü doğrultması məsəlesi - bu barədə təmənmiş şair və alımların düşüncələri nadən ibarətdirsə, həmin qiymətləndirmələr bu poemannı da bədii gərkəməne biçimlənə bilər. Bundan böyük dəyər dənən ola bilər. Bismi öz qənaatimizdən ibarətdir ki, Əli Rza bir-birindən gözəl şeirlərində, artıq sayı 20-ni ötmüş poemalarında göstərdiyi poetik düşüncəsinin koməndə sığmazlığı, ilhamının hüduduzluğunu, tükenməz yaradıcılıq onalığını, erudit biliyiñi "Xəzanda yaz gülərlə"ndə təsdiqləyə və təsginləşdirə bilmisdir.

Dərin və iti müşahidəcilik, bəşiriyətə, dünyaya, vətənə, insana, insanlıq hörmət və sevgi onun şəxsi keyfiyyəti, sevgisinin göstəricisidir. Bunu da poemada müşahidə etmək çətinlik doğurmur. Əminik ki, bu kitab da maraqla qarşılanaq, oxunulacaq və ona bağır basılacaqdır.